

**"Kapital Bank" ASC-də fiziki şəxslərə göstərilən bank xidmətləri üzrə**

**TARİF CƏDVƏLİ**

"Kapital Bank" ASC-nin İdarə Heyətinin "29" avqust 2018-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. Tariflər 29.08.2018-ci il tarixindən qüvvəyə minir  
Protokol № 63

<b>XİDMƏTİN NÖVÜ</b>	<b>TARİF</b>	
<b>1. Hesabın açılması və aparılması</b>	<b>Milli valyuta</b>	<b>Xarici valyuta</b>
Cari hesabın açılması		pulsuz
Ssuda hesabının açılması		pulsuz
Əmanət hesabının açılması		pulsuz
Hesab üzrə çıxarışların verilməsi		pulsuz
Hesab üzrə təsdiqedicə sənədlərin verilməsi [1]		10 AZN
İnternet Banking/Mobile banking qoşulma		pulsuz
<b>2. Nağd pul vəsaitləri ilə əməliyyatlar</b>	<b>Milli valyuta</b>	<b>Xarici valyuta</b>
Metal pulların qəbulu (100 AZN-dən çox olduqda)		3%
<b>Nağd pul vəsaitlərin verilməsi [2]</b>	<b>Milli valyuta</b>	<b>Xarici valyuta</b>
Vəsait nağd şəkildə mədaxil olunubsa		pulsuz
Vəsait nağdsız şəkildə mədaxil olunubsa		0,6%
Qiymətlilərin inkassasiyası (birdəfəlik )		hər 1 km istiqamət üzrə 5AZN +100 AZN x/h
Bakı səhərində və Azərbaycan Respublikası hüduqlarında qiymətlilərin inkassasiyası(uzunmüddətli)		Razılaşmaya əsasən
<b>3. Köçürmələr</b>	<b>Milli valyuta</b>	<b>Xarici valyuta</b>
Filialdaxili köçürmələr		pulsuz
Filiallararası köçürmələr [3]		pulsuz
Respublikadaxili köçürmələr [4]	0.1% (min 1 AZN - 100 AZN)	0.1% (min 10 USD/ EUR/GBP/ - 150 USD/ EUR/GBP)
Respublikadan kənara köçürmələr [4]		0.3% (30 USD/ EUR/GBP- 500 USD/ EUR/GBP) Guaranteed OUR (full pay in USD) [5] +20 USD
Köçürmənin rekvizitlərinin dəyişdirilməsi, icra olunmuş köçürmənin araşdırılması, dəyişdirilməsi və ləğvi [4]	10 AZN	50 USD/EUR/GBP
<b>4. Mübadilə əməliyyatları</b>	<b>Milli valyuta</b>	<b>Xarici valyuta</b>
Nağdsız mübadilə əməliyyatları		0,6%
<b>5. Sürətli Pul Köçürmələri</b>	<b>Milli valyuta</b>	<b>Xarici valyuta</b>
Surətli Pul Köçürmələri		Sürətli pul köçürmələri şəbəkəsinin tariflərinə uyğun
<b>6. Digər əməliyyatlar</b>	<b>Milli valyuta</b>	<b>Xarici valyuta</b>
Bağlanmış hesabların əməliyyat sistemində saxlanması [6]		pulsuz
Pensiya, müavinət və digər sosial ödənişlər		pulsuz
Mənzil Kommunal və Rabitə ödənişləri		pulsuz
<b>7. Dövlət Büdcəsinə ödənişlər</b>	<b>Milli valyuta</b>	
Vergi və gömrük ödənişləri, dövlət rüsumu, və dövlət büdcəsinə digər ödənişlər		0.1% (min 1 AZN - maks 100 AZN)
<b>8. Depozit Seyflərin İcarəsi</b>	<b>Milli valyuta</b>	<b>Xarici valyuta</b>
SEYF		Ölçüdən asılı olaraq 30, 40, 45, 55, 60, 75 AZN

- [1] Hesab üzrə arayışların, məktubların, arxiv sənədlərin hər biri üçün. **Kredit borcları haqqında arayış müştərilərə ödənişsiz təqdim olunur.**
- [2] Filial daxilində müştəri tərəfindən nağd mədaxil edilən vəsaitlər əməliyyatın aparıldığı gündən sonrakı bir il ərzində komissiya tutulmadan nağd məxaric edilir və komissiyanın tətbiqi zamanı qeyd edilmiş filial qruplarına bir filial kimi baxılır. Qrup 1: Bakı-Sumqayıt-Abşeron filialları, Qrup 2: Gəncə-Kəpəz, Qrup 3: Ağcabədi-Laçın, Qrup 4: Cəbrayıl-Biləsuvar. Bir filial (filial qrupu) daxilində hesaba nağd mədaxil (həminfiliala və ya filial qrupuna aid kassa və ya ödəniş terminalı vasitəsilə) əməliyyatları olduqda, həmin vəsaiti eyni qrupa daxil olan istənilən filialdan məxaric edən zaman məxaricə görə komissiya tutulmur. Hesaba nağdsız mədaxil olunan digər bütün vəsaitlərin məxarici zamanı nağdlaşdırma komissiyası bankın mövcud tarif şərtlərinə əsasən tutulur. Eyni zamanda məxaricdən bir il öncəki cari hesabdakı qalıqlar xidmət haqqı tutulmadan məxaric edilir
- [3] Filiallararası köçürmələrdə fiziki şəxsdən hüquqi şəxsə və ya fərdi sahibkara tranzit və ya cari hesab vasitəsilə köçürmələr "Kapital Bank" ASC-də hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə göstərilən bank xidmətləri üzrə tariflər cədvəlinə əsaslanır (fiziki şəxslərdən fərdi sahibkara (notariat kontoru) ipoteka krediti üzrə alqı-satqı müqaviləsinə əsasən olan köçürmələr istisna olmaqla)
- [4] Digər valyutalarda bu əməliyyatlar həyata keçirildikdə xidmət haqqı tarifi ABŞ Dolları ekvivalentində tutulur
- [5] Bu köçürmələr yalnız USD köçürmələrə aiddir.
- [6] Plastik kart hesabları istisna təşkil edir